

Ölməyib, ölümü öldürən şair!

(*Nüsrət Kesəmənlilikə ağı!*)

Ürəyim ağradı bu səhər sənə,
Yanıb qovruluram vaxtsız ölmənə,
Niyə fələk qiyu! sənin kiminə?
Ölməyib, ölümü öldürən şair!

Süfrən açıq ıldu dosta, qonağa,
Sinmadın, tutdular səni qınağa,
Sən ki, bənzəyirdin sönməz çrağ'a,
Ölməyib, ölümü öldürən şair!

Dağ qüruru vardi o vüqarında,
Saflıq, paklıq vardi əhd - ilqarında,
Söz idи şöhrətin, həm de varın da,
Ölməyib, ölümü öldürən şair!

Köksündə nə boyda dəğ aparmışan,
Neçə gözəl illər, çağ aparmışan,
Meyvəsi tağında bağ aparmışan,
Ölməyib, ölümü öldürən şair!

Qalxmışdı göylərə Qarabağ ahin,
Qurbanlıq qaraldı gələn sabahin,
Səni əlimizdən aldı Allahım,
Ölməyib, ölümü öldürən şair!

Oğluna qoymuşdun çay adın Araz,
Sənin yadigarın Reşatla, Araz,
Onlar idi sənə həm arzu, muraz,
Ölməyib, ölümü öldürən şair!